



Azərbaycan
Kardiologiya
Cəmiyyəti

ÜRƏK ÇATIŞMAZLIĞI VƏ KOMORBİD VƏZİYYƏTLƏRİN İDARƏ EDİLMƏSİ

10.06.2023

Şahanə Ələsgərli, MD, FESC

Yeni Klinika




Bəyan edəcək heç nə yoxdur....



Komorbid vəziyyətlərin əhəmiyyəti nədir?

1. Diaqnostik prosesə təsir edir
2. ÜÇ simptomlarını artırır və həyat keyfiyyətini pisləşdirir
3. İlk 1-3 ayda təkrari hospitalizasiyaların əsas səbəbidir
4. ÜÇ müalicəsinə mane ola bilər
5. ÜÇ-nin sübuta dayalı müalicə üsullarının tədqiqatlarında komorbid vəziyyətləri olan xəstələr kənarlaşdırılıb
6. Komorbid vəziyyətlərin müalicə üsulları ÜÇ pisləşdirə bilər
7. Dərmanların qarşılıqlı təsiri müalicə effektini azaldır

Pulmonar patologiya



Astma
AXOX




Azərbaycan
Kardiologiya
Cəmiyyəti

Pulmonar patologiya



Spirometriya- 3 ay evvolemik olduqdan sonra





Pulmonar patologiya



Beta blokatorlar

Astma- nisbi əks göstəriş

AXOX- əks göstəriş deyil !

BETA BLOCKER ACTIONS

β_1


Blockers Affect
(1 = Heart)



The Heart


β_2

Blockers Affect
(2 = Lungs)



The Lungs

Pulmonar patologiya



Su və duz toplanması



Renal patologiya



XBCÇ <60 mL/min/ 1.73 m²

Və/və ya albuminuriya

Böyrək funksiyalarının pisləşməsi- kreatinin
0.3mg/dl yüksəlməsi və ya QFS 25% artıb
azalması

Kəskin böyrək zədələnməsi

Dəmir defisiti




Ferritin $<100\text{ng/dl}$

Ferritin $100\text{-}300\text{ng/dl}$ və transferrin saturasiyası $<20\%$

Anemiya qadın 12g/dl , kişi 13g/dl (ÜST)



Dəmir defisiti



Dəmir defisiti



65 yaşlı kişi xəstə

76 kq

XÜÇ

HT+


DM+

Hemoqram- Hb 13.1 HCT 38.7 PLT 279 LEY

7.36

Ferritin 23.7ng/dl

TSAT- 9.26%



Clinical assessment

Correction phase

Maintenance phase



Qut və artrit



Hiperurikemiya

Urat səviyyəsi $<6\text{mg/dl}$

Ksantinoksidaza inhibitorları

Kolxisin

Nevroloji disfunksiya



İnsult

Avtonom disfunksiya

Depressiya

Şəkərli diabet



Metformin-təhlükəsizdir

İnsulin-maye toplanması

Sulfanilsidik turşusu törəmələri-diqqətlə

Glitazonlar-əks göstərişdir

DDP4 və GLP1 təhlükəsizliyi barədə məlumat yoxdur

SGLT2 inhibitorları- proqnozu yaxşılaşdırır 😊

Evə gedərkən

- Komorbid vəziyyətlər ÜÇ idarə edilməsini çətinləşdirir
- Mütləq əks göstəriş olmadığı müddətcə ÜÇ xəstələri standart müalicədən kənardan qalmamalıdır
- Bu xəstə qruplarını daha sıx kontrolda saxlamaq lazımdır
- Müalicə individuallaşdırılmalıdır

